



dos. Zaur Məmmədov
"26" "XII" 2024-cü il

Fənn sillabusu

İxtisas: 050409 - Mühəsibət, 050406 - Maliyyə
Fakültə: İqtisadiyyat və idarəetmə
Kafedra: Maliyyə idarəetməsi və audit

I. Fənn haqqında məlumat:

Fənnin adı: Maliyyə menecmenti, (Fənn müəllimi tərəfindən tərtib olunmuş 26 dekabr 2024-cü il tarixli 07 sayılı protokolu ilə təsdiq edilən işçi tədris proqramı).

Kodu: İPF-B17

Tədris ili: III- 2024/2025 - Semestr: II

Tədris yükü: Cəmi: 30 saat (30 saat müəhazirə)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit: 4 kredit

Auditoriya №:

Saat:

II. Müəllim haqqında məlumat: Hüseynli Nuran Mirəqil oğlu, Baş müəllim

Məsləhət günləri və saati: 1 gün saat 15⁰⁰-16⁰⁰.

E-mail ünvanı: nurangaga@yahoo.com

Kafedranın ünvanı: Lənkəran ş., Füzuli küç., 170-a

III. Təvsiyyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

1. Atakişiyev M.C., Şixəliyeva N.M., Nureliyeva R.N. Maliyyə menecmenti. Dərslik. Bakı, "Azərneşr"-2010
2. Səfərov Q.Ə., Əliyev N.M., Cəlilova S.C. Maliyyə menecmenti: əsas anlayışlar, məsələlər, işgüzar situasiyalar və testlər. Dərs vəsaiti. Bakı, 2012, 325 səh.
3. B. Ataşov, N. Novruzov, E. İbrahimov. Maliyyə nəzəriyyəsi. Ali məktəblər üçün dərslik. Bakı, "Kooperasiya" nəşriyyatı, 2014, 648 səh.
4. M.V.Z. Zeynalov Maliyyənin əsasları. Bakı, 2008
5. D. Bağırov, M. Həsənlı. Maliyyə / Dərs vəsaiti (ikinci buraxılış). Bakı: "İqtisad Universiteti" Nəşriyyatı, 2011
6. N. Novruzov, X. Hüseynov Maliyyə. Dərslik. Bakı, 2007
7. Müslümov S.Y., Kazimov R.N. Maliyyə təhlili (dərs vəsaiti). Bakı, 2011, 312 səh.
8. Финансовый менеджмент : учебник / Е. И. Шохин, С. В. Большаков, М. Г. Булатова [и др.] ; под ред. Е. И. Шохина. — Москва : КноРус, 2023. — 475 с.
9. Акулов, В. Б. Финансовый менеджмент : учебное пособие / В. Б. Акулов. — 7-е изд., стер. — Москва : ФЛИНТА, 2024. — 264 с.
10. Архипов, А. П. Финансовый менеджмент страховых организаций : учебник для вузов / А. П. Архипов. — 2-е изд., перераб. и доп. — Москва : Издательство Юрайт, 2024. — 361 с.
11. Афоничкин, А. И. Финансовый менеджмент : учебник и практикум для вузов / А. И. Афоничкин, Л. И. Журова, Д. Г. Михаленко. — 2-е изд., перераб. и доп. — Москва : Издательство Юрайт, 2024. — 484 с.
12. Воронина, М. В. Финансовый менеджмент : учебник / М. В. Воронина. — 4-е изд., стер. — Москва : Дашков и К, 2023. — 384 с.
13. Бородин, А. И. Финансовый менеджмент: методы и модели : учебное пособие / А. И. Бородин, И. Ю. 14. Выгодчикова, Н. Н. Наточеева. — Москва : Дашков и К, 2022. — 303 с.

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən Mikroiqtsadiyyat və Makroiqtisadiyyat fənlərinin tədrisi vacibdir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.

VI. Fənnin təsviri və məqsədi: Maliyyə menecmenti müəssisələrin maliyyə fəaliyyətinin, yəni onların kapital və gəlirlərinin formalaşması və istifadəsi ilə əlaqədar pul münasibətlərinin idarəetmə məharətidir. Maliyyə menecmenti maliyyə, idarəetmə, uçot və təhlil sahəsindəki nəzəri işləmələri və onun çərçivəsində hazırlanmış yanaşmaların praktiki tərəflərini müvəffəqiyyətlə əlaqələndirən iqtisad elminin ən perspektiv istiqamətlərindən biridir. Maliyyə menecmenti müəssisənin pul dövriyyəsinin, maliyyə ehtiyatlarının formalaşmasının və istifadəsinin idarə olunması prosesidir ki,

onun vasitəsilə təsərrüfat subyektı strateji, taktiki və cari məqsədlərinə daha tez nail olur. Maliyyə menecmenti maliyyə nəzəriyyəsi ilə mühasibat uçotu arasında əlaqələndirici həlqədir.

Başqa sözlə, maliyyə menecmentinə gədən yolun başlanğıcı mühasibat uçotundan keçir. Maliyyənin idarə edilməsi bütün iqtisadi formasiyalarda, o cümlədən planlı iqtisadiyyatda mövcud olmuşdursa da, "Maliyyə menecmenti" anlayışı bazar iqtisadiyyatı şəraitində maliyyənin idarə olunmasını ifadə edir. Bu baxımdan Azərbaycan Respublikasında geniş miqyaslı islahatların aparılması zamanı "Maliyyə menecmenti" anlayışının tətbiqinə zərurət yaranmışdır. Bu istiqamətdə də "Maliyyə menecmenti" bir elm kimi öyrənilməsi aktualıq kəsb edir.

Fənnin məqsəd və vəzifələri aşağıdakılardır:

- Maliyyə menecmentinin təşkilinin nəzəri-metodoloji əsaslarının öyrənilməsi;
- Maliyyə menecmentinin konseptual əsaslarının öyrənilməsi;
- Maliyyə menecmentinin strategiyası və taktikası, idarəetmə obyektı və subyektinin öyrənilməsi;
- Maliyyə menecmentin vəzifələrinin öyrənilməsi;
- Maliyyə menecmentinin məqsədlərinin öyrənilməsi;
- Maliyyə menecmenti sisteminə müəssisələrin maliyyə təhlilinin metodikasının öyrənilməsi;
- Müəssisənin maliyyə vəziyyəti, maliyyə sabitliyi və ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı biliklərə yiyələnmək və s.

VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmaz, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII. Qiymətləndirmə: Tələbələr biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə. İmtahanda qazanan balların maksimum miqdarı 50-dir.

Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzərə alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir. Qiymət meyarları aşağıdakılardır:

- 10 bal-Tələbə keçilmiş materialı dərinləndirən başa düşür, cavabı dəqiq və hərtərəflidir;
- 9 bal-Tələbə keçilmiş materialı tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam açar bilər;
- 8 bal-Tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal-Tələbə keçilmiş materialı başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırır bilmir;
- 6 bal-Tələbənin cavabı əsasən düzgündür;
- 5 bal-Tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
- 4 bal-Tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal-Tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırır bilmir;
- 1-2 bal-Tələbənin mövzudan qismən xəbəri var;
- 0 bal-suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə Tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərflə
1.	91-100	Əla	A
2.	81-90	Çox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafi	D
5.	51-60	Qənaətbəxş	E
6.	50 və ondan aşağı	Qeyri-kafi	F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülməkdir.

X. Təqvim mövzu planı: Cəmi 30 saat (Mühazirə 30 saat)

№	Keçirilən <u>mühazirə</u> , seminar, məşğələ, laboratoriya və sərbəst mövzuların məzmunu	Müh. Saat	Tarix
1	2	3	4
	Mühazirə mövzuları		
1	Maliyyə menecmentinin nəzəri-metodoloji və konseptual əsasları	2	
	Plan: 1. Maliyyə nəzəriyyəsinin təkamülü 2. Maliyyə menecmentinin təşkilinin nəzəri-metodoloji əsasları		

	3. Maliyyə menecmentinin inkişafı və konseptual əsasları 4. Müəssisədə maliyyə menecmentinin informasiya bazası 5. Biznes fəaliyyətində istifadə olunan informasiyanın növləri Mənbə: [Mühazirə materialları: 1-13]		
2	Maliyyə menecmenti fənninin predmeti və tədqiqat metodları Plan: 1. Maliyyə menecmentinin mahiyyəti və məzmunu 2. Maliyyə menecmenti qərarları və maliyyə menecmentinin funksiyaları 3. Maliyyə menecmentində iqtisadi məzmununa görə maliyyə münasibətlərinin əsas istiqamətləri və pul münasibətindən fərqi 4. Maliyyə menecmentinin predmeti və vəzifələri 5. Maliyyə menecmentinin məqsədləri Mənbə: [Mühazirə materialları: 1-13]	2	
3	Maliyyə sistemi və maliyyə resursları Plan: 1. Müəssisənin (Təşkilatın) maliyyə siyasəti və onun hazırlanması 2. Maliyyə resursları 3. Maliyyə sisteminin iqtisadi kateqoriya kimi izahı və qeyri mərkəzləşdirilmiş pul vəsaiti fondlarının formalaşması 4. Maliyyənin idarə edilməsi Mənbə: [Mühazirə materialları: 1-13]	2	
4	Maliyyə bazarı və qiymətli kağızlarla əməliyyatlar Plan 1. Maliyyə bazarının mahiyyəti və rolu 2. Maliyyə bazarının növləri 3. Maliyyə bazarının vasitəçiləri 4. Qiymətli kağızların təsnifatı 5. Qiymətli kağızlarla əməliyyatlar: səhmlərin qiymətləndirilməsi 6. Qiymətli kağızlarla əməliyyatlar: istiqrazların qiymətləndirilməsi Mənbə: [Mühazirə materialları: 1-13]	2	
5	Pul axınlarının idarə edilməsi və nağd vəsaitlərin saxlanma səbəbləri, problemi və modeli Plan 1. Pulun mahiyyəti, növləri və funksiyaları 2. Müəssisənin kompleks idarəetməsinin elementlərindən biri kimi pul axınlarının idarə edilməsi 3. Pul axınlarının idarə edilməsinin təşkili və pul axınlarının proqnozlaşdırılması 4. Nağd vəsaitlərin saxlanma səbəbləri, problemi, modeli və nağd vəsait çatışmazlığının aradan qaldırılması 5. Müvəqqəti nağd vəsaitlər və dövriyyə kapitalına investisiya strategiyaları Mənbə: [Mühazirə materialları: 1-13]	2	
6	İnflyasiya, onun faiz dərəcəsinə və nağd axınlara təsiri Plan 1. İnflyasiya anlayışı, onun səbəb və amilləri 2. İnflyasiyanın inkişaf qanunauyğunluqları və nəticələri 3. Antiinflasiya tədbirləri, inflasiya ilə mübarizə üsulları və pul islahatları 4. İnflyasiyanın hesablanması 5. İnflyasiyanın faiz dərəcəsinə təsiri 6. İnflyasiyanın nağd axınlara təsiri 7. Spesifik və ümumi inflasiya dərəcələri. Vergi və inflasiyanın birgə nəzərə alınması 8. İnflyasiya şəraitində maliyyə qərarlarının qəbul edilməsi Mənbə: [Mühazirə materialları: 1-13]	2	
7	Müəssisə və təşkilatların maliyyəsinin təşkil prinsipləri, əsas və dövriyyə kapitalının idarə edilməsi Plan: 1. Müəssisələrin maliyyəsinin mahiyyəti, funksiyaları və kommersiya müəssisələrinin maliyyəsinin təşkil prinsipləri 2. Kommersiya müəssisələrinin gəlir və xərcləri 3. Kommersiya müəssisələrinin mənfəət və rentabelliği 4. Müəssisənin əsas kapitalı 5. Müəssisələrin dövriyyə kapitalının təsnifatı 6. Dövriyyə vəsaitlərinin (kapitalının) idarə edilməsi Mənbə: [Mühazirə materialları: 1-13]	2	

8	Müəssisə və təşkilatların maliyyəsinin təşkili prinsipləri, əsas və dövriyyə kapitalının idarə edilməsi Plan: 1. Müəssisələrin maliyyəsinin mahiyyəti, funksiyaları və kommersiya müəssisələrinin maliyyəsinin təşkili prinsipləri 2. Kommersiya müəssisələrinin gəlir və xərcləri 3. Kommersiya müəssisələrinin mənfəət və rentabelliği 4. Müəssisənin əsas kapitalı 5. Müəssisələrin dövriyyə kapitalının təsnifatı 6. Dövriyyə vəsaitlərinin (kapitalının) idarə edilməsi Mənbə: [Mühazirə materialları: 1-13]	2	
9	İnvestisiya, investisiya riski və investisiya üzrə qərar qəbulu Plan: 1. Müəssisələrdə investisiya fəaliyyəti və investisiya siyasətinin mahiyyəti 2. İnvestisiyanın fəaliyyətinin mənbələri və təsnifatı 3. İnvestisiyanın əsas növləri və investisiya fəaliyyətinin obyekt və subyektləri 4. Layihələrin investisiya cəlb edilişinin qiymətləndirilməsinin başlıca vəzifəsi 5. İnvestisiya riski, onun qiymətləndirilməsi və idarə edilməsi 6. İnvestisiya üzrə qərar qəbulu 7. İnvestisiyaların maliyyə qiymətləndirilməsi Mənbə: [Mühazirə materialları: 1-13]	2	
10	Maliyyə menecmenti sistemində müəssisələrin maliyyə təhlilinin metodikası Plan: 1. Müəssisənin maliyyə mexanizminin təhlilinin mahiyyəti, onun məqsədi və metodları 2. Müəssisənin maliyyə əmsalları 3. Müəssisədə maliyyə təhlilinin metodikası və xarakteristikası 4. Müəssisənin təhlilinin informasiya təminatı 5. Müəssisədə iqtisadi göstəricilər sistemi və onların müxtəlif əlamətlər üzrə tipologiyası 6. Maliyyə menecmenti sistemində müəssisənin maliyyə dayanaqlığının kompleks təhlili və qiymətləndirilməsi Mənbə: [Mühazirə materialları: 1-13]	2	
11	Maliyyə menecmenti sistemində müəssisələrin maliyyə təhlilinin metodikası Plan: 1. Müəssisənin maliyyə mexanizminin təhlilinin mahiyyəti, onun məqsədi və metodları 2. Müəssisənin maliyyə əmsalları 3. Müəssisədə maliyyə təhlilinin metodikası və xarakteristikası 4. Müəssisənin təhlilinin informasiya təminatı 5. Müəssisədə iqtisadi göstəricilər sistemi və onların müxtəlif əlamətlər üzrə tipologiyası 6. Maliyyə menecmenti sistemində müəssisənin maliyyə dayanaqlığının kompleks təhlili və qiymətləndirilməsi Mənbə: [Mühazirə materialları: 1-13]	2	
12	Müəssisənin maliyyə vəziyyəti, maliyyə sabitliyi və ödəmə qabiliyyətinin qiymətləndirilməsi Plan: 1. Müəssisənin maliyyə vəziyyəti haqqında ümumi anlayış 2. Müəssisənin maliyyə sabitliyi və ona təsir edən amillər 3. Müəssisənin maliyyə sabitliyinin göstəricilər sistemi və onların analitik qiymətləndirilməsi 4. Müəssisənin aktivlərinin qruplaşdırılması və ödəmə qabiliyyəti göstəriciləri 5. Müəssisənin reytinginin qiymətləndirilməsi 6. Balansın likvidliyi (müəssisənin öhdəliklərini öz aktivləri ilə təmin etmə dərəcəsi) 7. Müəssisənin maliyyə vəziyyətinə inflyasiya proseslərinin təsirinin qiymətləndirilməsi Mənbə: [Mühazirə materialları: 1-13]	2	
13	Maliyyə menecmentində maliyyə planı və maliyyə mənbələri Plan: 1. Maliyyə menecmentinin planlaşdırılmasının mahiyyəti, məqsədi və obyektləri 2. Müəssisənin maliyyə planı və onun tərtib edilməsi zamanı vəzifələri 3. Maliyyə menecmentinin strategiyası və taktikası, idarəetmə obyekti və subyekti 4. Maliyyə menecmenti sistemində müəssisənin maliyyə strategiyasının reallaşdırılması və maliyyə kontrolinq sistemi 5. Maliyyə mənbələri Mənbə: [Mühazirə materialları: 1-13]	2	

14	Müəssisənin maliyyə risklərinin idarə edilməsi Plan: 1. Bazar iqtisadiyyatı şəraitində maliyyə risklərinin təsnifatı 2. Bazar iqtisadiyyatı şəraitində maliyyə risklərinin səbəbləri 3. Maliyyə risklərindən qorunma metodları 4. Müəssisələrdə risk menecmentinin funksiyaları və prinsipləri 5. Maliyyə riskinin hesablanması 6. Risk şəraitində maliyyə qərarlarının qəbul edilməsi Mənbə: [Mühazirə materialları: 1-13]	2	
15	Maliyyə menecmentinin təşkilinin təkmilləşdirilməsi Plan: 1. Maliyyə menecmenti sistemində investisiya fəaliyyətinin səmərəli təşkili 2. Investisiya layihələrinin qiymətləndirilməsi metodlarının təkmilləşdirilməsi 3. İnflyasiya və risk nəzərə alınmaqla maliyyə menecmentinin təşkilinin təkmilləşdirilməsi 4. Maliyyə menecmenti kontekstində muhasibat uçotunun təkmilləşdirilməsi Mənbə: [Mühazirə materialları: 1-13]	2	
X	Cəmi:	30	

XI. Fənn üzrə tələblər: Tələbələr:

- Maliyyə menecmentinin təşkilinin nəzəri-metodoloji əsaslarını öyrənməli;
- Maliyyə menecmentinin konseptual əsaslarını öyrənməli;
- Maliyyə menecmentinin strategiyası və taktikası, idarəetmə obyektı və subyekti öyrənməli;
- Maliyyə menecmentinin vəzifələrini öyrənməli;
- Maliyyə menecmentinin məqsədlərini öyrənməli;
- Maliyyə menecmenti sistemində müəssisələrin maliyyə təhlilinin metodikasını öyrənməli;
- Müəssisənin maliyyə vəziyyəti, maliyyə sabitliyi və ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı biliklərə yiyələnməli və s.

XII. Fənn üzrə təlimin nəticələri:

- Maliyyə menecmentinin təşkilinin nəzəri-metodoloji əsaslarını öyrənir;
- Maliyyə menecmentinin konseptual əsaslarını bilir;
- Maliyyə menecmentinin strategiyası və taktikası, idarəetmə obyektı və subyekti bilir;
- Maliyyə menecmentinin vəzifələrini mənimsəyir;
- Maliyyə menecmentinin məqsədlərini öyrənir;
- Maliyyə menecmenti sistemində müəssisələrin maliyyə təhlilinin metodikasını öyrənir;
- Müəssisənin maliyyə vəziyyəti, maliyyə sabitliyi və ödəmə qabiliyyətinin qiymətləndirilməsi ilə bağlı biliklərə yiyələnir və s.

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV: Kollokvium sualları:

I Kollokvium sualları:

1. Maliyyə nəzəriyyəsinin təkamülü
2. Maliyyə menecmentinin təşkilinin nəzəri-metodoloji əsasları
3. Maliyyə menecmentinin mahiyyəti və məzmunu
4. Maliyyə menecmenti qərarları və maliyyə menecmentinin funksiyaları
5. Maliyyə menecmentinin məqsədləri
6. Maliyyə resursları
7. Maliyyə bazarının mahiyyəti və rolu
8. Pulun mahiyyəti, növləri və funksiyaları
9. Müəssisənin kompleks idarəetməsinin elementlərindən biri kimi pul axınlarının idarə edilməsi
10. Pul axınlarının idarə edilməsinin təşkili və pul axınlarının proqnozlaşdırılması

II Kollokvium sualları:

1. İnflyasiya anlayışı, onun səbəb və amilləri
2. Müəssisələrin maliyyəsinin mahiyyəti, funksiyaları və kommersiya müəssisələrinin maliyyəsinin təşkili prinsipləri
3. Kommersiya müəssisələrinin gəlir və xərcləri
4. Müəssisələrdə investisiya fəaliyyəti və investisiya siyasətinin mahiyyəti
5. İnvestisiyanın fəaliyyətinin mənbələri və təsnifatı
6. İnvestisiyanın əsas növləri və investisiya fəaliyyətinin obyektı və subyektləri
7. Müəssisənin təhlilinin informasiya təminatı
8. Müəssisənin maliyyə vəziyyəti haqqında ümumi anlayış
9. Müəssisənin maliyyə sabitliyi və ona təsir edən amillər
10. Maliyyə menecmentinin planlaşdırılmasının mahiyyəti, məqsədi və obyektləri

XV. Fənn üzrə imtahan sualları:

1. Maliyyə nəzəriyyəsinin təkamülü
2. Maliyyə menecmentinin təşkilinin nəzəri-metodoloji əsasları

3. Maliyyə menecmentinin inkişafı və konseptual əsasları
4. Müəssisədə maliyyə menecmentinin informasiya bazası
5. Biznes fəaliyyətində istifadə olunan informasiyanın növləri
6. Maliyyə menecmentinin mahiyyəti və məzmunu
7. Maliyyə menecmenti qərarları və maliyyə menecmentinin funksiyaları
8. Maliyyə menecmentində iqtisadi məzmununa görə maliyyə münasibətlərinin əsas istiqamətləri və pul münasibətindən fərqi
9. Maliyyə menecmentinin predmeti və vəzifələri
10. Maliyyə menecmentinin məqsədləri
11. Müəssisənin (Təşkilatın) maliyyə siyasəti və onun hazırlanması
12. Maliyyə resursları
13. Maliyyə sisteminin iqtisadi kateqoriya kimi izahı və qeyri mərkəzləşdirilmiş pul vəsaiti fondlarının formalaşması
14. Maliyyənin idarə edilməsi
15. Maliyyə bazarının mahiyyəti və rolu
16. Maliyyə bazarının növləri
17. Maliyyə bazarının vasitəçiləri
18. Qiymətli kağızların təsnifatı
19. Pulun mahiyyəti, növləri və funksiyaları
20. Müəssisənin kompleks idarəetməsinin elementlərindən biri kimi pul axınlarının idarə edilməsi
21. Pul axınlarının idarə edilməsinin təşkili və pul axınlarının proqnozlaşdırılması
22. Nağd vəsaitlərin saxlanma səbəbləri, problemi, modeli və nağd vəsait çatışmazlığının aradan qaldırılması
23. Məvəqqəti nağd vəsaitlər və dövriyyə kapitalına investisiya strategiyaları
24. İnflyasiya anlayışı, onun səbəb və amilləri
25. İnflyasiyanın inkişaf qanunauyğunluqları və nəticələri
26. Antiinflyasiya tədbirləri, inflyasiya ilə mübarizə üsulları və pul islahatları
27. İnflyasiyanın faiz dərəcəsinə təsiri
28. İnflyasiyanın nağd axınlara təsiri
29. İnflyasiya şəraitində maliyyə qərarlarının qəbul edilməsi
30. Müəssisələrin maliyyəsinin mahiyyəti, funksiyaları və kommersiya müəssisələrinin maliyyəsinin təşkili prinsipləri
31. Kommersiya müəssisələrinin gəlir və xərcləri
32. Kommersiya müəssisələrinin mənfəət və rentabelliği
33. Müəssisənin əsas kapitalı
34. Müəssisələrin dövriyyə kapitalının təsnifatı
35. Dövriyyə vəsaitlərinin (kapitalının) idarə edilməsi
36. Müəssisələrdə investisiya fəaliyyəti və investisiya siyasətinin mahiyyəti
37. İnvestisiyanın fəaliyyətinin mənbələri və təsnifatı
38. İnvestisiyanın əsas növləri və investisiya fəaliyyətinin obyekt və subyektləri
39. Layihələrin investisiya cəlb edilişinin qiymətləndirilməsinin başlıca vəzifəsi
40. İnvestisiya riski, onun qiymətləndirilməsi və idarə edilməsi
41. İnvestisiyaların maliyyə qiymətləndirilməsi
42. Müəssisənin maliyyə mexanizminin təhlilinin mahiyyəti, onun məqsədi və metodları
43. Müəssisənin maliyyə əmsalları
44. Müəssisədə maliyyə təhlilinin metodikası və xarakteristikası
45. Müəssisənin təhlilinin informasiya təminatı
46. Müəssisənin maliyyə vəziyyəti haqqında ümumi anlayış
47. Müəssisənin maliyyə sabitliyi və ona təsir edən amillər
48. Müəssisənin aktivlərinin qruplaşdırılması və ödəmə qabiliyyəti göstəriciləri
49. Müəssisənin maliyyə vəziyyətinə inflyasiya proseslərinin təsirinin qiymətləndirilməsi
50. Maliyyə menecmentinin planlaşdırılmasının mahiyyəti, məqsədi və obyektləri
51. Müəssisənin maliyyə planı və onun tərtib edilməsi zamanı vəzifələri
52. Maliyyə menecmentinin strategiyası və taktikası, idarəetmə obyekt və subyekt
53. Maliyyə mənbələri
54. Bazar iqtisadiyyatı şəraitində maliyyə risklərinin təsnifatı
55. Bazar iqtisadiyyatı şəraitində maliyyə risklərinin səbəbləri
56. Maliyyə risklərindən qorunma metodları
57. Müəssisələrdə risk menecmentinin funksiyaları və prinsipləri
58. Risk şəraitində maliyyə qərarlarının qəbul edilməsi
59. Maliyyə menecmenti sistemində investisiya fəaliyyətinin səmərəli təşkili
60. İnflyasiya və risk nəzərə alınmaqla maliyyə menecmentinin təşkilinin təkmilləşdirilməsi

Sillabus "Maliyyə idarəetməsi və audit" kafedrasının "26" "XII" 2024-cü il (07 sayılı protokol) tarixli iclasında təsdiq olunmuşdur.

Kafedra müdiri:  dos. Əlixan Bədəlov
Fənn müəllimi:  b.m. Nuran Hüseynli

 dos. Əlixan Bədəlov